

# Azərbaycanda tullantı mənbələrinə yaxın geoloji formasiyaların qaz tutumu imkanlarının öyrənilməsi

F.N. Kərimov<sup>1</sup>, F.Ə. Quliyev, b.ü.f.d.<sup>1</sup>,

F.Z. Bayramova<sup>1</sup>, L.M. Şixiyeva<sup>2</sup>

<sup>1</sup>Neft və Qaz İnstitutu,

<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: fatma.bayramova83@yahoo.com

**Açar sözlar:** texnogen və antropogen proseslər, karbon qazı ( $\text{CO}_2$ ) emissiyası, iqlim dəyişməsi, atqı mənbələri, atraf mühit, naql, injeksiya, lay, kollektor, yeraltı qaz anbarları.

DOI.10.37474/0365-8554/2021-6-7-53-59

**Изучение газовой емкости геологических формаций, близлежащих к источникам выбросов газа в Азербайджане**

Ф.Н. Керимов<sup>1</sup>, Ф.А. Гулиев, д.ф.н.<sup>1</sup>, Ф.З. Байрамова<sup>1</sup>, Л.М. Шихиева<sup>2</sup>

<sup>1</sup>Институт нефти и газа,

<sup>2</sup>Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** техногенные и антропогенные процессы, выбросы диоксида углерода ( $\text{CO}_2$ ), изменение климата, источники сбросов, окружающая среда, транспортировка, закачка, пласт, резервуар, подземное хранилище газа.

Несмотря на то, что существует множество мер по сокращению выбросов в атмосферу (повышение энергоэффективности, ядерная энергия, энергия ветра и солнца, переход на новые виды энергии и т. д.), метод улавливания газов  $\text{CO}_2$  и их хранения в геологических формациях (в истощенных нефтегазовых формациях и под глубокими слоями морской воды) с очень благоприятными условиями в Азербайджане считается наиболее экологически и экономически эффективным (значительное снижение затрат за счет вовлечения в процесс горного оборудования и приставающих скважин).

Изучены соответствующие геологические образования, существующие в Азербайджане и их газовая емкость была исследована путем определения геологических образований для хранения накопленных газов  $\text{CO}_2$  в подземных формациях (подземных хранилищах газа). Исследования основаны на мировом опыте, реальных производственных мощностях, новых проектах, современных технологиях и оборудовании для сбора  $\text{CO}_2$ .

**Study of gas reservoir of the volume of geological formations adjacent to the sources of gas emissions in Azerbaijan**

F.N. Kerimov<sup>1</sup>, F.A. Guliev, PhD in Biol. Sc.<sup>2</sup>, F.Z. Bairamova<sup>1</sup>, L.M. Shikhiya<sup>2</sup>

<sup>1</sup>Institute for Oil and Gas,

<sup>2</sup>Azerbaijan State University of Oil and Industry

**Keywords:** man-made processes, carbon dioxide ( $\text{CO}_2$ ) emissions, climate change, emission sources, environment, transportation, injection, reservoir, collector, underground gas storage.

Although there are numerous measures towards reduction of charges to the atmosphere (increase of energy efficiency, nuclear energy, wind and solar energy, transition to the new types of energy etc.), the method of  $\text{CO}_2$  gas capture and storage in the geological formations (in depleted oil-gas formations and under the deep layers of seawater) with highly favorable conditions in Azerbaijan is considered the most environmental and cost effective (significant part of costs is realized due to the involving mining equipment and idle wells into the process) one.

Corresponding geological formations in Azerbaijan and their gas reservoirs have been studied via specifying geological formations for storage of accumulated  $\text{CO}_2$  gases in underground formations (underground gas storages). The research surveys are based on the global experience, actual production capacities, new projects, state-of-the-art technologies and the equipment for  $\text{CO}_2$  gathering as well.

Azərbaycanda karbon qazının tutulub-yıgilmasası və yeraltı geoloji formasiyalarla saxlanması üçün çox olverişli şərait var. İri stasionar tullantı mənbələrinin yaxın, hasilatı tükənməkdə olan neft və qaz yataqlarının mövcud olması bərə texniki məsələlərin somorəli həll olunmasını tömən edir. Xüsusilə, tədqiq olunan obyektlərə yaxın Abşeron yarımadasında yerləşən neft-qaz yataqlarında karbon qazını ( $CO_2$ ) yətərli laylara vurub saxlamaq üçün müsbət şərait var. Bu yataqlardan uzun illər neft-qaz hasil olunduğu və layların cəhitiyi istismarın son mərhələsində olduğundan ləğv olundular. Yeraltı yaratmaq ideyəsi geoloji, iqtisadi və texniki nöqtəyin-nözərdən sarf olmalıdır. Tərifimizdən bir neçə neft-qaz yatağının geoloji tutum imkanları araşdırılmış və  $CO_2$ -nin saxlanması üçün tükənmış laylar seçilmişdir. Tədqiqatlar göstərir ki, tullantı mənbələrindən tutulub-yıgilan  $CO_2$ -nin uzunmüddətli saxlanması üçün külli miqdarda sərfəli tətbiq (boşluqlar) mövcuddur.

Qeyd etmək lazımdır ki, seçilib araşdırılmış geoloji obyektlərdə göləcəkdə yeraltı  $CO_2$  anbarının yaradılması, bu sahələrdə mövcud madon avadanlıqları və boş dayanmış quyulardan istifadə etməklə əməliyyatın hadaya keçirilməsi üçün tolub olunan xərclərin xeyli azaldılmasına zəmin yaratmış olar.

İri sənaye obyektlərində atmosferə atılan  $CO_2$ -nin tutularaq saxlanması üçün geoloji formasiyalar müəyyənləşdirilərlər onların qaz tutumu imkanları öyrənilmişdir [1, 2].

Tədqiqatların maraq, dairəsinə əsasən aşağıda qeyd edilən iri  $CO_2$  tullantı mənbələri daxildir (2018-ci il üzrə):

- Şimal DRESS ES – 1144 min t/l;
- Sümqayıt ES MMC – 1446 min t/l;
- Səngəçal ES MMC – 522 min t/l.

Qeyd olunan miqdarda  $CO_2$ -nin tutularaq zavodlara birbaşa verilməsi məsələsi həll edilənə qədər onun tullantı mənbələrinin yaxın geoloji formasiyaları vurularaq saxlanması məqsədən hesab edilir. Bunun üçün Abşeron yarımadasında yerləşən, İsləməndə olan neft və qaz yataqlarının tükənmış laylərindən istifadə etmək olar. Bu məqsədə aşağıda qeyd olunan neft-qaz yataqları araşdırılmışdır [3-6]:

#### Türkən neft yatağı

Türkən yatağı Qala yatağının uzaq cənub-şərqi periklinal hissəsində yerləşir və burada darin qaz-ma quyuları  $MQ$ -nin üst və alt şəbələrinin çöküntülərini açmışdır. 3 №-li quyu (quyudibi – 4377 m) qalınlığı 245–290 m olan QaLD çöküntüləri açılmışdır.

Qumlar (alevrolitlər) əsas material olaraq üst hissə üçün xarakterikdir. QaLD horizontunun üst (QaLD<sub>1</sub>) və orta hissəsində (QaLD<sub>2</sub>) qumlu yataqların mineraloji tərkibi, onun daban hissəsinin (QaLD<sub>3</sub>) gilli sūxurlarının mineraloji tərkibindən xeyli fərqlərdir. Türkən yatağında qazma işlərinə 1949-cu ildə başlanılmışdır. İlk neft (54.7 t/gün neft, 142 m<sup>3</sup>/gün su) verən quyu 25.07.1950-ci ildə 1216 №-li quyu olmuşdur. 30.09.1953-cü il tarixində 1217 №-li quyu 11.4 t/gün neft, 20 m<sup>3</sup>/gün su debiti ilə istismara daxil olmuşdur. Hər iki quyudan QaLD<sub>3</sub> və QaLD<sub>2</sub> horizontlarının cəmi 47000 t neft hasil edilmişdir.


Türkən yatağında yaxşı izlənilən QaLD-in qalınlığı 90–100 m-dən çox olduğuna görə beş obyekto bölünür: QaLD<sub>1</sub>, QaLD<sub>2</sub>, QaLD<sub>3</sub>, QaLD<sub>4</sub>, QaLD<sub>5</sub>. QaLD-in 88 %-ni qumdaşı və alevit, qalan hissəsinə isə gillər təşkil edir.

QÜQLD və QÜGLD horizontlarının qalınlığı qazılmış quyu məlumatlarına görə uyğun olaraq 46–58 m və 47–50 m-dən 105–115 m (36 % qumdaşları) arasında dayısıdır.


Türkən yatağında, MQ çöküntülərinin alt şəbəsində – Qala, Qırmaçaltı və Qırmaçlı lay dastolosunun kəsilişində sūxurların kollektor xüsusiyyətlərini və petroqrafik xarakterini öyrənmək üçün tədqiqat işləri aparılmışdır. Bu sahədə QaLD – üç horizonta ayrılmışdır. QaLD horizontunun kəsilişinin aşağı hissəsində ayrılmış QaLD<sub>2</sub> və QaLD<sub>3</sub> horizontlarından bəzi quyularda sənaye əhəmiyyətli neft almılmışdır. Bu quyulardan götürülmüş sūxurların qalınlığı 3–5 m, ümumi qalınlıqları isə 30–35 m-a qədərdir. Neft və qazla doymuş effektiv qalınlıq 21–25 m-dir. Neft almanın bu kollektorlarda yayılma sahəsi demək olar ki, periklinalın şimal-şərqi qanadının mərkəzi hissəsi ni əhatə edir. Şəkil 1-də Türkən sahəsinin struktur xəritəsi, şəkil 2-də isə Türkən qalxımı (I-I xətti üzrə seysmoloji profil) göstərilmişdir.

QaLD horizontunun kollektor xüsusiyyətləri altı quyu öyrənilmişdir. Bu quyulardan götürülmüş sūxur nümunələrinin analizlərinin nticələri aşağıda verilib; qum fraksiyası – 13 %, alevit fraksiyası – 58 %, gil fraksiyası – 29 %, karbonatlılığından miqdəri – 9 %, mosamatlık – 15 %, keçicilik isə təyin olunmamışdır.

QaLD horizontunun sūxur nümunələrinin laboratoriya analizlərinin nticələrinin görə qum fraksiyası 50.1 %, QaLD<sub>2</sub> horizontunda 70.5 %, QaLD<sub>1</sub> də isə 12.4 % təşkil edir. Nticələrə görə demək olar ki, istər sūxurların qumluğunu, istərsə də məsamalıq və keçiriciliyi yatağın taş hissəsindən qadın hissəsinə doğru müəyyən dərəcədə azalır.



Şəkil 1. Türkən sahəsinin struktur xəritəsi  
QaLD, horizontunun dəbənəsinə görə



Şəkil 2. Türkən qalxımı I-I xətti üzrə seysmoloji profil

Türkən yatağında QaLD iyirmi quyu açılmışdır. 08.1954-cü il tarixində sinanmış 3.6 t/gün neft, 8.8 m<sup>3</sup>/gün su debiti ilə bir neçə gün işləmisiştir. Quyu az hasilatlı olduğuna görə balansı götürülməmiş və 15.06.1958-ci ildə ləğv edilmişdir. 1217 №-li quyu 22.11.1955-ci ildə 11.4 t/gün neft, 2 m<sup>3</sup>/gün su hasilatı ilə istismara daxil olmuşdur.

Texniki səbəbdən ləğv edilmişdir. 1310 №-li quyu 08.1954-cü il tarixində sinanmış 3.6 t/gün neft, 8.8 m<sup>3</sup>/gün su debiti ilə bir neçə gün işləmisiştir. Quyu az hasilatlı olduğuna görə balansı götürülməmiş və 15.06.1958-ci ildə ləğv edilmişdir. 1217 №-li quyu 22.11.1955-ci ildə 11.4 t/gün neft, 2 m<sup>3</sup>/gün su hasilatı ilə istismara daxil olmuşdur.

	QALD-1	QALD-2	QaLD	QaLD-1	QaLD-2
Nefli sahə, min m <sup>2</sup>	900		3540		
Qazlı sahə, min m <sup>2</sup>	250		330		
Su-neft kontaktu, m	4518		4660		
Neft-qaz kontaktu, m	-		-		
Layın qalınlığı, m	130-140		120-421		
Effektiv qalınlıq, m	11		6.5		
Masamalıq, %	20		17		
Keciricilik, mD	334		134		
Neftli doyma omsatı, %	0.7		0.8		
Neftin xüsusi çökəsi, q/sm <sup>3</sup>	0.862	0.98	0.868	0.984	
Özlülük, CP	2.82		3.12		
Qaz faktoru, m <sup>3</sup> /t	592		282		
Həcm amsalı	1.2		1.18		
Parafinin miqdarı, %	3.42		4.15		
İllkin lay təzyiqi, MPa	450		460		
Layda temperatur, °C	89		90		
İşlənmənin sonunda L.T. MPa					
İlk balans ehtiyatı, min t	1299		2306		
Çıxarılabilen ehtiyat, min t	990		1153		
1984-cü ildə çıxarılbı, min t	930		599		
İlk qazın balans ehtiyatı, mln. m <sup>3</sup>	563		400		
1984-cü ildə çıxarılbı, mln. m <sup>3</sup>	550		355		
Qalıq balans ehtiyatı, mln. m <sup>3</sup>	13		45		
Sərbəst qazın balans ehtiyatı, mln. m <sup>3</sup>	4563		-		
Çıxarılbı, mln. m <sup>3</sup>	4563		-		

Cədvəl 2

Horizont	Layın həcmi, m <sup>3</sup>	Effektiv qalınlıq, m	Layın yatma dərinliyi (m)	Açıq məməməlik, %	Qalıq neft ehtiyatı	Neft hasilatı	Qalıq qaz ehtiyatı	Cəm qaz hasilatı, mln. m <sup>3</sup>	Su hasilatı, m <sup>3</sup>
QA	132400	29.8	4500	4630	18	2003.8	544.7	1.9	1624

1216 və 1217 №-li quyulardan cəmi 47000 t nefst hasil edilmişdir. Türkən yatağında qazlılmış quyuların heç bir Miosen çöküntülərini aşmayırdır.

Göründüyü kimi, yuxarıda qeyd olunan MQ-nin alt şöbəsinin kollektor xüsusiyyətlərini nəzərə alaraq, tükənmış hər bir layda CO<sub>2</sub> qazını vurub saxlamaq üçün şərait yaratmaq olar.

#### Zirə yatağı

Yataq Abşeron yarımadasının cənub-şərqində Xozər dənizinin sahilində və Bakı şəhərindən 30 km məsafədə yerləşir. Yer səthi qalınlığı 500 m-ə qədər çatan və cənub-cənub-şərq istiqamətində monoklinal quruluşa yatan qədim Xozər çöküntüləri ilə örtülmüşdür. Dərin qazlılmış axtarış-kaşifikasiyatlardan qeydlər (56, 78, 49,

58, 61, 77 №-li və s.) Abşeron-Ağcılın mortabərli və MQ-nin bütün horizontları açılmışdır (cədvəl 1, 2).

1930-cu ildən başlayaraq sahədə kreyis qazması, geoloji xəritələmə, geokimyavi kaşifikasiyatlardır və s. işlər aparılmışdır. Qazlılmış quyuların Bakı mətbəsindən qaz təzahürleri müşahidə olunurdu. 1931-1951-ci illər arzında sahədə qra-vikoşifikasiyat, elektrokaşifikasiyat, seysmokəşifikasiyatlardır və Fasilə lay dəstəsindən başlayaraq antiklinal formanın elementləri aşkar edilmişdir. Fasilə lay dəstəsinə qədər kəsilmiş Üst hissələri Qala yatağından başlayaraq, Türkən sahəsi daxil olmaqla, şimal-cənub-şərq istiqamətində monoklinal yatması ilə səciyyələrini Türkən sahəsinin qalxan hissəsində Zirə istiqamətinə doğru Üst

şöbə üzrə layların batma amplitudu və qalınlıqlar kasıknı suradı artır. Qeyd etmək lazımdır ki, MQ-nin ümumi qalınlığı Buzovna-Maştağada 1390 m-dən başlayaraq artır. Qalada 1660 m, Türkən 2950 m və Zirədə 3650 m-ə çatır. Kasılış litoloji cəhətdən qumlu-gilli ləylərin növbələşməsindən təskil olunmuşdur.

Zirə strukturə basdırılmış (görmülmüş) yataqlar tipinə aiddir. Tektonik cəhətdən yataq hamar, azmalla, asimetrik və en istiqamətində yaxın qorbsımlı-şərq istiqamətində braxiantiklinal qurulmuşdur. Qala lay dəstəsinin (QaLD) təvarinə görə cənub qanad da dəlik yatr (8-10°), şimal qanad isə azmalidır (3-4°).

Zirə sahəsində kaşifikasiyatlardan qazlılık tam öyrənilməmiş al Qala dəstəsi daxil olmaqla QaLD-in yatma dərinliyi 4550-4950 m (orta qalınlıq 425 m; o cümlədən Qalaaltı horizontunun qalınlığı toxumın 200 m); QaLD-in yatma dərinliyi 4460 m (qalınlıq 140 m), QLD-nin yatma dərinliyi 4200 m (qalınlıq 250 m), QÜGLD-nin yatma dərinliyi 4000 m (qalınlıq 135 m) təskil edir.

Məhsuldarlıq məsəməliyi – 15-25 % QALD-da, 17 % QaLD-da; keçiricilik QALD-da 280 mkm<sup>2</sup>, QLD-də 137 mkm<sup>2</sup>. İlkən lay təzyiqi hidrostatik təzyiqə bərabər olaraq (QaLD-in alt horizontları istisna olmaqla) QALD-da 44.6 MPa; QLD-1<sub>2</sub> - 46.0 MPa təskil edir. Neftin xüsili 8590 kq/m<sup>3</sup>, özlülük 1.1 mPa-sdır. Lay temperaturu 84-89°C arasında dayısır.

MQ kasılışında lay sularının xarakteri müxtəlidir. Belə ki, üst səbənin horizontlarında cod, xlorisksium tiplidir, stratigrafik dərinlik ardıcık toxumın QÜGLD-a qədər) suların mineralizasiyası azalıv qəlavə, hidrokarbonat tip sulara keçir. Zirə yatağında istismarda olmuş obyektlərdə suların xüsusi çökəsi 1.0232-dən (QÜGLD) - 1.0131 (QaLD); xlor (Cl): 20.7 mq ekv-dən (QÜGLD) 10.87 mq ekv (QaLD), Şəhər 86-dan (QÜGLD) 46.9-a (QaLD) qədər azalır.

Yataqda cəmi 71 dərin quyunun tikintisi başlamış (buraya 1, 2, 3, 4, 5, 6 №-li azdırznılıqliq quyuvarlı daxil edilmişdir), onlardan 58 quyu qazmadan qurğutmış və məməməsən-sinq işləri aparılmışdır, 39 quyu isə istismara daxil edilmişdir. Qalan quyu qazma prosesində qazda və mürşəkələşmələr, eyni zamanda geoloji səbəbə gərə lağış edilmişdir.

Zirə yatağının neft və qaz-kondensatlı MQ alt şöbəsinin lay dəstəsi QÜGLD, QLD, QLD-dən və QLD-lı olşaqlardır. Onlardan QÜGLD və QLD qaz-kondensat, QALD qaz-kondensat və qırışığın

cənub periklinalində eni çox da böyük olmayan nefli zolaqları, QaLD isə nef və həllolmuş qazdan təskil olunmuşdur.

Yataq 1956-ci ildə Avropana an dərin he-sab edilən 7 №-li quyu vasitəsilə keşf edilmişdir. Quyunun QaLD-dan (süzgəc 4651-4669 m) ilkin gündəlik qaz hasilatı 80 t olmuşdur. Bu quyu ham da QALD, QLD və QÜGLD lay dəstələrindən, gündəlik qaz hasilatı 15-300 min m<sup>3</sup> və 50-103 t kondensat olmaqla istismar edilmişdir. Sonrakı illərdə yatağın işlənməsi intensiv olaraq aparılmışdır. İsləmənin ovşəlindən 1604 min t nef, 991 min t kondensat, 5672 mln. m<sup>3</sup> sərbəst qaz, 907 mln. m<sup>3</sup> həllolmuş qaz, 12555 min. m<sup>3</sup> su hasil edilmişdir.

Xüsusi olaraq vürgulananlardır ki, Zirə yatağının quyular yüksək məhsuldarlıqları ilə fərqlənir. Belə ki, qonşu Qala və Buzovna-Maştağ yataqlarında qazlılmış bir quyudə net müvafiq olaraq 39 və 23 min t olduğu halda Zirədə 46 min t nef-kondensat və 117.5 mln. m<sup>3</sup> qaz düşür.

Rəsmi sənədlərdə (6GK) 01.01.2007-ci il tarixi təqədüm təxliq balans nef ehtiyati 2018 min t və çoxlar bilən 540 min t, QALD nef zolağında 325 min t qalıq balans və nef ehtiyatı qeydiyyatdadır. Çıxarılabilen ehtiyat yenidən hesablanmışdır. Rəsmi sənədlərdə qalıq kondensat və sərbəst qaz ehtiyatlarının olmaması qeyd olunur və onların təkəndiyi göstərilir. Qeyd olunmalıdır ki, Zirə yatağı üzrə yüksək elmi soviyyətdə nef-qaz-kondensat ehtiyatları hesablanmışdır.


01.01.2007-ci il tarixi yataqda istismar quyu fondu 4 add olmuspudur; onlardan ilk 3 (41, 75, 49 №-li) quyu - gündəlik nef hasilatı 1.9 t, maye 79.8 t, QLD və QaLD-in işlənməsi tamdayanmışdır. Hesab ilində QALD-dan (neftli zolaqdan) istismarda olmuş 1 quyu vasitəsilə 1 min t nef, 57 min m<sup>3</sup> və 0.4 mln. m<sup>3</sup> sərbəst qaz hasil edilmişdir.

Zirə yatağının perspektivliyi, başlıca olaraq, QaLD-in ayrı-ayrı obyektlərinə (QaLD<sub>1</sub> və QaLD<sub>2</sub>) yeni quyular qazaraq şobənin bərpə edilməsi, QaLD və MQ-nin daban hissələrində Pont çöküntüləri ilə təməsədə olan Qalaaltı obyektlərdən kaşifikasiyatlardan işlərinin davam etdirilməsi, yeni nefli-qazlı obyektlərin və sahələrin aşkarlanmasıdır.

Qeyd olunmalıdır ki, Zirə yatağında QALD-dən (neftli zolaqdan) istismarda 1 quyu vasitəsilə 1 min t nef, 57 min m<sup>3</sup> və 0.4 mln. m<sup>3</sup> sərbəst qaz hasil edilmişdir.

Zirə yatağının perspektivliyi, başlıca olaraq, QaLD-in ayrı-ayrı obyektlərinə (QaLD<sub>1</sub> və QaLD<sub>2</sub>) yeni quyular qazaraq şobənin bərpə edilməsi, QaLD və MQ-nin daban hissələrində Pont çöküntüləri ilə təməsədə olan Qalaaltı obyektlərdən kaşifikasiyatlardan işlərinin davam etdirilməsi, yeni nefli-qazlı obyektlərin və sahələrin aşkarlanmasıdır.

Qeyd olunmalıdır ki, Zirə yatağında QALD-dən (neftli zolaqdan) istismarda 1 quyu vasitəsilə 1 min t nef, 57 min m<sup>3</sup> və 0.4 mln. m<sup>3</sup> sərbəst qaz hasil edilmişdir.



Şəkil 3. Zirə yatağı. Qala təyinatının təvəllüdündən sonra qazın struktur xəriti

prosesində güclü qaz-neft toxahürləri və atqılaşma baş vermişdir. 49 №-li quyduda bu obyektdən 4952 m derinlikdə, qazma prosesində, güclü atqı baş vermiş, uzun illor quyuąçı neft axını olmuşdur. 49 №-li quyunun avazəcidi olan 58 №-li quyuda mənimməsə prosesində qəza baş vermişdir. 21 №-li quyuda 486–4884 m intervalında perforasiya prosesində quyuąçı təzyiq 232 MPa-ya yüks-

səlmış (quyuda sıxlığı  $1400 \text{ kg/m}^3$  gilli məhlül olmasına baxmayaraq) və komarda zədə yaranmışdır.

Vurğulanmalıdır ki, bu obyekti açmış qızılaraq kasılışları yüksək geofiziki göstəriciləri ilə xarakterizə olunur (şəkil 3).

Eyni zamanda qazma prosesində gilli məhlülün sıxlığı on azı  $1700–2000 \text{ kg/m}^3$  tələb olunur.

#### Nəticə

1. Aparılan araşdırımalar əsasında əlverişli geoloji şəraitı olan tükənmiş neft-qaz yataqlarında  $\text{CO}_2$ -nin uzunmüddətli saxlanması üçün yeraltı

gaz anbarlarının yaradılmasının məqsədöyü gunluq qeyd olunmuşdur.

2.  $\text{CO}_2$ -nin tutulub sənayenin uyğun istehsal sahalarında xammal kimi istifadə edilməsi, tabii metan qazına qənaət edilməsinə və onun Respublikanın digər obyektlərinin qaz təminatına, xarici bazarda satılmışına yönəltməklə kifayət qədər iqtisadi somara olda etmek olar.

3. Sumqayıt və Şimal DRESS-dən atmosferə atılan  $\text{CO}_2$ -nin tutularaq "Karbamid" zavoduna və Sənqəçal ES-dən isə "Metanol" zavoduna xammal kimi noqş edilməsi töklif edilir.

#### Ədəbiyyat siyahısı

1. Gulyiyev I.S., Karimov F.N., Gulyiyev F.A., Ibrahimov T.T., Hajiyeva A.A. Study of ways to capture and purposefully use carbon dioxide ( $\text{CO}_2$ ) emitted into the atmosphere from large industrial facilities in Azerbaijan and create a thermal effect. – Materials of the International Conference on "Actual Problems of Modern Natural and Economic Sciences", May 03–04, Ganja, 2019, pp. 285–288.

2. Karimov F.N., Gulyiyev F.A., Hajiyeva A.A. Existing sources of carbon dioxide in Azerbaijan and ways to reduce its negative impact on climate change. – Azerbaijan Oil Industry, 2019, No 11, pp. 61–65.

3. MHI presentation on  $\text{CO}_2$  capture technology. – Mitsubishi heavy industries group, January 2017, 14 p.

4. Veliyeva E.B. Geologicheskie osnovnye otsenki resursov mestorozhdenij nefti i gaza. Bakı. XXI – Eini nashirlar Evi, 2007, 320 c.

5. Bagır-zadə F.M., Narimanov A.A., Babacəv F.R. Geologo-geokhimicheskie osobennosti mestorozhdenij Kaspijskogo morja. – M.: Nedra, 1988, 208 c.

6. Mirzafarov M.Ə., Başırov Y.M., Cəfərov İ.Ə. Şimali Abşeron qazlımları zonasında təslərlərin və neft-qaz yataqlarının formalashması şəraitü. Bakı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Neftgazlayıh" İnstitutu, 2008 (24).

#### References

1. Gulyiyev I.S., Karimov F.N., Gulyiyev F.A., Ibrahimov T.T., Hajiyeva A.A. Study of ways to capture and purposefully use carbon dioxide ( $\text{CO}_2$ ) emitted into the atmosphere from large industrial facilities in Azerbaijan and create a thermal effect. Materials of the International Conference on "Actual Problems of Modern Natural and Economic Sciences", Ganja, May 03–04, 2019, pp. 285–288.

2. Karimov F.N., Gulyiyev F.A., Hajiyeva A.A. Existing sources of carbon dioxide in Azerbaijan and ways to reduce its negative impact on climate change. Azerbaijan Oil Industry, 2019, No 11, pp. 61–65.

3. MHI presentation on  $\text{CO}_2$  capture technology. Mitsubishi heavy industries group, January 2017, 14 p.

4. Veliyeva E.B. Geologicheskie osnovnye otsenki resursov mestorozhdenij nefti i gaza. Bakı. XXI – Yeni nashirler Evi, 2007, 320 s.

5. Bagır-zadə F.M., Narimanov A.A., Babacəv F.R. Geologo-geokhimicheskie osobennosti mestorozhdenij Kaspijskogo morja. – M.: Nedra, 1988, 208 s.

6. Mirzafarov M.Ə., Başırov Y.M., Jafarov I.A. Şimali Abşeron galkhymlary zonasında telelerin və neft-gaz yataqlarının formalashması şəraitü. Bakı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Neftgazlayıh" İnstitutu, 2008 (24).